



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun  
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
2012-ci il üçün 2-ci müsabiqəsinin (EİF-2012-2(6)) qalibi olmuş  
lahiyənin yerinə yetirilməsi üzrə

### YEKUN ELMİ-TEXNİKİ HESABAT

Layihənin adı: Dağlıq ərazilərdə sürüşmələrin yaratdığı landşaft-ekoloji risk və təhlükənin  
modellədirilməsi və qiymətləndirilməsi (Şamaxı rayonu Muğanlı bələdiyyəsi timsalında)

Layihə rəhbərinin soyadı, adı və atasının adı: İsmayılov Mirnur Cavad oğlu

Qrantın məbləği: 80 000 manat

Layihənin nömrəsi: EİF-2012-2(6)-39/15/2-M-35

Müqavilənin imzalanma tarixi: 31 may 2013-cü il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 18 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 01 iyul 2013-cü il-01 yanvar 2015-ci il

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

Diqqət! Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş buraxılır

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:

- 1 Layihənin həyata keçirilməsi üzrə yerinə yetirilmiş işlər, istifadə olunmuş üsul və yanaşmalar  
(burada doldurmali)

#### I FƏSİL

#### DAĞLIQ ƏRAZİLƏRDƏ SÜRÜŞMƏLƏRİN TƏDQİQİNİN MÜASİR ELMI NƏZƏRİ VƏ METODİKİ PROBLEMLƏRİ

Azərbaycanda sürüşmələr ayrı-ayrı tədqiqatçılar tərəfindən öyrənilmişdir. Bu zaman əsas diqqət sürüşmə əmələgətirən geoloji-geomorfoloji və antropogen amillərə verilmişdir. Ataçay hövzəsində baş vermiş (1943-cü il) sürüşmələr A.A.Əlizadə, M.Ə.Qaşqay, M.D.Zairi (1) tərəfindən tədqiq edilmişdir.. Onlar Xızı rayonunun geoloji quruluşunu, baş vermiş sürüşmələrin inkişafını, onların əmələ gəlmə səbəblərini, Yuxarı Fındıqan sürüşmə sahələrində aşkar olunmuş arxeoloji tapıntıları təsvir etmiş və sürüşməyə qarşı tədbirlər irəli sürmüşlər.Burada sürüşmə və uçqunların tez-tez təkrarlanması onlar qar və yağış düşməsi ilə bərabər ərazinin geomorfoloji

xüsusiyyətləri ilə də əlaqələndirmişlər və aşağıdakı səbəbləri üzə çıxarmışlar.

1) Yamaclarda toplanmış qalın delüvial çöküntülər; 2) Pant-barrem sürüşməyə meyilli dövrünün gilli plastik sükurları; 3) Kəskin parçalanmış meyilli relief; 4) Bulaq sularının üzə çıxmazı ilə əlaqədar ayrı-ayrı sahələrin bataqlaşmaya məruz qalması; 5) İntensiv yağış və qar sularının çatlarla yeraltı laylara sızması; 6) Tektonik pozulmalar.

N.K.Kərəmov Gilgilçay, Ataçay, Tuqçay (Tıxçay) və Çikilçay (Çelikçay) hövzələrində baş vermiş bir sıra sürüşmə və sürüşmə-axın sahələrini təsvir etmişdir. Onun məlumatına görə 1943-cü ilin aprelində Dəvəçi rayonunda Ağdağın cənub yamacında yerləşən Nohurlar sahəsində sürüşmələr fəallaşmışlar. Burada 1920-1921-ci illərdə baş vermiş ən iri sürüşmə nəticəsində isə Büyük Əhmədyurd kəndi tamamilə yeni yerə köçürülmüşdür.

N.K.Kərəmova görə Köhnə Tircan kəndində 1908-ci ilin mayında uzunluğu 5 km, eni 2,5 km olan ən böyük sürüşmə baş vermiş və bu sürüşmə nəticəsində əhalisi 1500 nəfər olan Tircan kəndini tamamilə dağılmışdır. Tircan kəndi sürüşmələr nəticəsində iki dəfə öz yerini dəyişmişdir.

N.K.Kərimovun məqaləsində Cənub-Şərqi Qafqazın müxtəlif rayonlarında sürüşmə mənşəli göllərin yaranmasına və Büyük Qafqazın cənub yamacının sürüşmələrinə dair əhəmiyyətli məlumatlar vardır.

B.Ə.Budaqovun əsərlərində Cənub-Şərqi Qafqazın şimal yamacının sürüşmələri hərtərəflı öyrənilmişdir. Müəllif önce mövcud olmuş ədəbiyyat mənbələrini nəzərdən keçirərək qədimdən bərkidilmiş və cavan sürüşmələrlə, sürüşmə-sel-axını (sürüşmə-axın), sürüşmə-uçqun hadisələrlə təzahür olunmuş sahəvi sürüşmələri tədqiq etmişdir. Sükurların tərkibi, tektonik üstəgəlmələrlə, sınmalarla və çatlarla mürekkebələşdirilmiş qırışqların inkişaf intensivliyi, qrunut sularının səthə çıxışlarının mövcud olması, intensiv atmosfer yağıntıları, yamacların dikliyi və yamac çöküntülərinin qalınlığı sürüşmələrin təzahür intensivliyinə səbəb olur. O, sürüşmələrə qarşı bir sıra mübarizə tədbirləri tövsiyyə etmişdir. Bu elmi-tədqiqat işlərində sürüşmələrin xəritə-sxemləri, aerofotoplanalma materialları və müəllifin 1953-cü ildə apardığı çöl materialları əsasında Cənub-Şərqi Qafqazın şimal yamacının Erfi, Atuc və Xalac sürüşmə axınlarının sxemləri və onların izahı verilmişdir.

B.Ə.Budaqov Cənub-Şərqi Qafqazın digər ərazilərindəki sürüşmələrdən morfoloji xüsusiyyətlərinə görə fərqlənən cənub yamacın sürüşmələrini hər tərəfli tədqiq etmişdir. O, sürüşmələrin ümumi sahəsini və əmələgəlmə səbəblərini aşkar etmişdir. Qeyd etmək lazımdır ki, cənub yamac mürəkkəb tektonikquruluşa malikdir. Burada yura və təbaşir dövrünün sükurları ilkin və törəmə tektonik çatlarla parçalanmış dar qırışqlarda təzahür olunmuşdur. Pilləvari dağlıq relyefi yaradan tektonik zonalar sınmalarla, üstəgəlmələrlə, fleksuralarla məhdudlaşmışdır. O, ilk dəfə olaraq müasir relyefin quruluşunu daha da mürəkkəbələşdirən, selləri qidalandıran güclü sürüşmələrin əmələ gəlməsinə səbəb olan müasir ekzogen relyefəmələğətirici prosesləri gücləndirən bir sıra canlı neotektonik çatlar müəyyən etmişdir.

B.Ə.Budaqovun və A.A.Mikayılovun əsərində, 1960-1965-ci illərdə aparılmış çöl tədqiqat materialları əsasında Cənub-Şərqi Qafqazın cənub yamacının sürüşmələrinin əsas xüsusiyyətləri verilmişdir. Bu ərazidə sürüşmələrin ümumi sahəsinin  $1640 \text{ km}^2$ -e çatdığı hesablanmışdır. 1963-1965-ci illərdə Girdimançay, Ağsu, Pirsaatçay və Sumqayıtçay (Çikilçayın və Qozluçayın yuxarı axarında) əmələ gəlmış sürüşmələrin əsas xüsusiyyətləri verilmişdir.

B.Ə.Budaqov və A.A.Mikayılov çöl tədqiqatları apardıqları zaman Girdimançayın sağ yamacında (Lahic və Aragit kəndləri arasında), Vəlvələçay dərəsinin sol yamacında (Fərəh kəndi yanında) müvafiq olaraq Lahic və Fərəh sürüşmə-axın adlandırılaraq önce mövcud olmayan yeni sürüşmə-axınlар əmələ gəlmışdır. Nohurlar yaxınlığındakı ağışqın sürüşmə-axını (Girdimançay dərəsinin sol yamacı) yaşı 70-80 il olan ağaclarдан ibarət meşə ilə örtülü olmuşdur. Lakin, 1973-cü ildə baş vermiş güclü sürüşmə-axının nəticəsində səthi örtməş meşə tamamilə dağıdılmışdır və Girdimançay məcrasına böyük həcmde palçıq axını getirmiştir. Sürüşmənin hərəkət intensivliyi onun amfiteatrında yaranmış qədim axınının şərq qurtaracağına qədər güclü olmuşdur. Yeni sürüşmə terrasları köhnə sürüşmə axınının səthində pilləvari relyef yaratmışdır.

Göyçay, Girdimançay, Pirsaatçay, Sumqayıtcay, Tuğçay, Gilgilçay, Vəlvələçay, Qaraçay, Qudyalçay və s. çayların orta və yuxarı axınında dərələrin yamaclarında yeni sahəvi sürüşmələr və sürüşmə axınları əmələ gəlmışdır. Beləliklə, Azərbaycanın dağlıq ərazilərinin əsas hissəsində, xüsusən də, orta dağlıqda sürüşmələr geniş yayılmışdır. Bu proses 1963-cü ilin ikinci yarısından başlayaraq üç il davam etmiş və sonradan tədqiqcən "sönməyə" meyilli olmuşdur. Respublikada sürüşmələrin fəallaşması atmosfer yağıntılarının normadan 1,5-2 dəfə artıq olduğu 1943, 1963, 1981 və 1992-ci illərdə müşahidə edilmişdir.

Cənub-Şərqi Qafqazın ən intensiv sürüşmə rayonlarından biridə Baxıslı, Xələc, Yuxarı Fındıqdan, Tumarxanlı, Büyük Əhmədyurd sürüşmə axınlarının yerləşdiyi Ataçay hövzəsidir. Ataçay hövzəsi sürüşmələrinin və Xələc sürüşmə axınının tədqiqi ilə B.Ə.Budaqov və N.Ş.Şirinov məşğul olmuşdur. N.Ş.Şirinov və Ş.K.Kərimov tərəfindən 1954-cü ilin avqust ayında sürüşmə-axının planı çəkilmiş (sürüşmə-sel axını) və parametrlərinin öyrənilməsinə xüsusi fikir verilmişdir. Xələc sürüşmə-axının uzunluğu 4 km, eni isə yuxarı hissədə 40-50 m aşağı hissədə 300-400 m-ə çatırıdı.

Ağsu aşırımı rayonundakı sürüşmə və palçıq axını D.M.Süleymanov və İ.S.Başıncaqyan tərəfindən tədqiq və təsvir edilmişdir. Müəlliflərə görə fəallaşmış sürüşmələrə qarşı mübarizə aparmaq üçün mövcud olan mühəndis texniki qurğuları genişləndirmək, müəyyən sahələrdə isə yenilərini yaratmaq, dərin kökə malik olan ağaclar əkmək, sürüşmə-palçıq inkişaf etmiş rayonlarda isə dirəklər basdırmaq və səthi çımlı torpaqla örtmək zəruridir.

Respublikamızın fəal sürüşmə rayonlarından biri də Bakı amfiteatrının şərq və cənub-şərq yamaclarıdır. R.A.Hacıyev Mehdi Hüseyn keçmiş Cəmbərekənd rayonunu, keçmiş zooparkın yerləşdiyi ərazini Bayıl yamacını əhatə edən sürüşmələrin təsvirini vermişdir. 1965-ci ilin yazında Metro tikintisi idarəsi tərəfindən yiğilmiş faktiki materiallar əsasında qeyd etmişdir ki, Bakı soveti (indiki içəri şəhər) metrosunun yaxınlığında səthdən 10 m dərinlikdə həcmi  $200 \text{ m}^3$  olan palçıqa bənzər məhlulla doldurulmuş yeraltı boşluq müəyyən edilmişdir. Hündürlüyü 7,5 m, eni 6-7 m olan bu yeraltı "mağaranın" aşağı hissəsi "dəniz istiqamətində dərinliyə getmişdir". 1952-ci və 1953-cü illərdə Bakı sürüşmə çöl ekspedisiyası indiki Şəhidlər Xiyabani və ətraf yamaclardakı sürüşmələrin tədqiqini aparmışdır. Bakının Zığ rayonunda da qədim sürüşmələrin mövcudluğu qeyd edilmişdir.

B.Ə.Budaqov 1962 və 1963-cü illərdə apardığı tədqiqatlarla müəyyən etmişdir ki, Cənub-Şərqi Qafqazda çox miqdarda yağan atmosfer yağıntıları nəticəsində yamac çöküntüləri şişmiş onların ümumi həcmi artmış və mexaniki bərkiliyi azalmış yarı-bərkiməş və qədimdən bərkiməş sürüşmələr fəallaşmışdır.

D.M.Süleymanovun və F.S.Əliyev (1958) 1955-ci ildə Azərbaycan Respublikasının Qubadlı rayonunun Qaralar kəndi yaxınlığında baş verən sürüşmə hadisələrini geniş tədqiq etmişdir. Qeyd olunan sürüşmənin uzunluğu 150 m, eni isə 75-80 m-dir. Bu sürüşmənin əmələ gəlməsinə insanın plansız fəaliyyəti, əkin sahələrinin sistemsiz suvarılması nəticəsində çatların gilli sűxurlarla doldurularaq sonradan bərkidilməsi səbəb olmuşdur.

Aparılmış tədqiqatların ümumiləşdirilməsi nəticəsində sürüşmələrin aşağıdakı təsnifatı müəyyən edilmişdir (cədvəl 1).

Cədvəl 1

## Yaşına və inkişaf fazasına görə

I.V.Popova görə 1964	Müasir	Erozoya bazisinə və abraziya cəviyyəsinə görə. A) hərəkət edən; B) dayandırılan; C) dayanmış; C) bitmiş kənar eroziya bazisində və abraziya səviyyəsində əmələ gəlmış. D) açıq səthi torpaq və ellüvidən ibarət; E) basdırılmış (sonrakı çöküntülərlə örtülmüş).
	Qədim	
E.R.Emelyanovay a görə, 1972	Köhnə Təzə Fəal	A) dayandırılmış; B) dayanmış; C) bitmiş sürüşmələr; Morfoloji xüsusiyyətləri hamarlanmış. Morfoloji xüsusiyyətləri demək olar ki, sabit Müəyyən dövr ərzində sürüşmələr defarmasiyaya uğrayır və ya yeri dəyişir.
B.Ə.Budaqova görə , 1982	Müasir	Fəal (daimi ya da, vaxtaşırı hərəkətdə olan); A)yarı aktiv (sürüşmə gövdəsinin yuxarı və aşağı hissələri qismən hərəkətli; C) təzə
	Qədim	A)açıq (I.V.Popova); B) basdırılmış (I.V.Popova görə)
Sürüşmə tiplərinə görə  (D.Y.Varneşə görə 1981)	Züyülmə Sürüşmələr	A) qırıntılı və gilli dağ səxurları kütlesinin fırlanması; B) qırıntılı və gilli dağ səxurları səthlə konsekvənt hərəkəti.
	Əzib-basma Sürüşmə (detruziv)	Yer dəyişmə və dəlik zonası olan dağ səxurlarının hərəkəti əzib-başan qırıntılı səxurların və dil hissədə dəlikli gilli səxurların hərəkəti.
	Sürüşmə-axın delyapsiv)	Züyülən dağ səxurlarının qayma blokları; qırıntı kütlenin və züyülən yumşaq qrunlu gilli səxurların axını.
	Mürəkkəb Sürüşmələr	İki və daha çox sürüşmənin birləşməsi.

## 1.1.Dağılıq ərazilərdə sürüşmələrin tədqiqində müasir üsulların tətbiqi

**Metodiki yanaşmalar:** Tədqiqat ərazisində hər il təsadüf edilən təhlükəli geomorfoloji proseslərdən biri də yamaclarda baş verən ekzodinamiki proseslərdir. Tədqiqatçılar tərəfindən fiziki-coğrafi şəraitdən və yamaclarla təsirindən asılı olaraq yamac proseslərinin bir-neçə tipli ayrılır. Bununla yanaşı yamacları təşkil edən səxurlar, aşınma qabığının qalınlığı, yamacın dikliyi, səmti və s. yamac proseslərinin xarakterinə təsir göstərən əsas amillərdir. Muğanlı bələdiyyəsi və ona yaxın ərazilərdə ən çox müşahidə edilən yamac proseslərinə sürüşmələr, torpaq axınları, erozya və s. aid edilir.

Muğanlı bələdiyyəsi və ona yaxın ərazilərin dağılıq relyefə malik olmasına baxmayaraq əhali tərəfindən six məskunlaşmasını, torpaqların intensiv istifadəsini, eyni zamanda Respublika əhəmiyyətli Bakı-Şamaxı-İsmayıllı-Qəbələ yolunun buradan keçməsini, ərazinin Azərbaycanın ən seysmik sahələrindən biri olmasını nəzərə alaraq sürüşmələrin baş vermə səbəblərinin araşdırılması sürüşmələrə məruz qalmış ərazilərin müəyyənəşdirilməsi, ərazilən sürüşmələrin yarada bilecəyi landşaft – ekoloji risk və təhlükələrin müəyyən edilməsi və onların qarşısının alınması üçün tədbirlər planının hazırlanması mühüm əhəmiyyətə malikdir.

D.J.Varnes ( 1984) sürüşmə tərədən amilləri 2 qrupa böлür:

- 1.Əsas və ya sabit amillər, bura geoloji-geomorfoloji quruluş, iqlim və bitki örtüyü aid edilir.
2. Dəyişən bə ya qeyri sabit amillər, bura zəlzələlər, yamacın və ya hündürlüğün dəyişməsi, yeraltı suların səviyyəsinin dəyişməsi, eroziya, çöküntü toplanma aid edilmişdir.

3.S.Mora və V.Vahrson (1994) isə ərazilərin sürüşmələrə qarşı həssaslıq dərəcəsini qiymətləndirərkən sürüşmənin yaranmasına səbəb olan əsas faktorlara relyefin meyillik dərəcəsini, sűxurların litoloji tərkibi və stratigrasiyasını, torpağın nəmlik indekslərini sürüşmələri fəallaşdırıran amillərə isə ən yüksək orta aylıq yağışının miqdarını və seysmiq təhlükəliliyi aid etmişdir.

P.Kumtepe və digərləri (2009) ərazidə sürüşmə təhlükəsini qiymətləndirərkən səkkiz faktordan- yamacın meylindən, yamacın səmtindən, yamacın əyriliyindən, bitki ilə örtülmə indeksindən, sűxurların litoloji tərkibindən, ərazinin caylara, axar suya və yola uzaqlıq amillərindən istifadə etmişdir.

Tədqiqatlar göstərir ki, ərazidə sürüşmələrin risk və təhlükəlilik dərəcəsinin öyrənilmesi zamanı tədqiqata cəlb edilən amillərin artması alınan nəticələrin dəqiqlik və etibarlılıq səviyyəsini artırır. Qeyd olunanları və Böyük Qafqazın Cənub-Şərqi yamacının spesifik xüsusiyyətlərini nəzərə alaraq aparılan tədqiqatlar zamanı sürüşməyə təsir edən aşağıdakı amillər CIS-də tədqiq edilmişdir: antropogen yüklenmə, torpaqdan istifadə, relyefin şaquli və üfüqi parçalanması, ekogeomorfoloji gərginlik, yamacın meyilliyi, yamacın istiqaməti, yamacın əyriliyi, bitki ilə örtülülük,sűxurların litoloji tərkibi, tektonik sınnımlara uzaqlıq, caylara uzaqlıq, yollara uzaqlıq və landşaft-ekoloji tarazlıq.

Sürüşmələrin yayılmasının risk və təhlükəlilik səviyyəsinin dəqiqlik və etibarlılıq dərəcəsini artırmaq üçün sürüşmələrə səbəb olan amilləri coğrafi informasiya sistemlərinə (GIS) tətbiqində və təhlilində önemli rol oynayan ArcGIS /ArcMar programlarından istifadə edilmişdir. Tədqiqatlat zamanı coğrafi informasiya sistemlərinə əsaslanan S.More və V.Vahrson tərəfindən hazırlanan sürüşmələrin risk modeli (Mora S., Vahrson W, 1944), B.T.Sanin (2002) S.Lee, T.Chi və K. Min (2004) və P.Kumtepe və başqalarının(2009) tədqiqatlarından istifadə edilmişdir. Sürüşmələrin risk və təhlükəlilik dərəcəsinin qiymətləndirilməsi və modelləşdirilməsi xəritələrinin tərtib edilməsi ərazidə istifadə edilməsinin səməresini artırmağa və landşaft planlaşdırılmasını düzgün tətbiq etməyə imkan verəcəkdir. Belə, xəritələr gələcəkdə baş verə biləcək sürüşmə təhlükələrin landşaft-ekoloji şəraitə vura biləcəyi zərərlərin azaldılmasına kömək edəcəkdir.

Tədqiqatlar zamanı GIS texnologiyalarına əsaslanan S.Mora və V.Vahrson (1994) tərəfindən hazırlanan sürüşmə risklərinin hesablanması modelindən əsas kimi istifadə edilmişdir. Qeyd olunan tədqiqatlarda sürüşmələrin baş vermə səbəbləri iki cür təsnif edilir: 1-ci sürüşmələrin əsas səbəbləri, 2-ci sürüşmələri fəallaşdırıran amillər. Sürüşmələrin əsas səbəblərinə relyefin meyilliyi, sűxurların litoloji tərkibi və torpağın nəmlik indeksi aid edilir. Sürüşmələri fəallaşdırıran amillərə isə çoxillik orta aylıq yağışının miqdarı və seysmiq əsas götürülmüşdür. Göstərilən amillər aşağıdakı formul ilə GIS texnologiyaları əsasında təhlil edilmişdir(1):

$$A(fet)_{\text{sürüşmə}} = (S_e \times SE \times St) \times (T_y + T_s) \quad (1)$$

Bu formulada (1)  $S_e$ -yamacların meyillik dərəcəsi;  $SE$ - sűxurların litoloji tərkibi;  $St$ - torpağın nəmlik indeksi;  $T_y$ -çoxillik orta aylıq yağışların miqdarı;  $T_s$ -seysmiq dərəcəsi.

R.Kumtepe və b (2009) isə sürüşmələrin ərazidə təhlükəlilik dərəcəsini qiymətləndirmək üçün GIS-də səkkiz göstəricidən istifadə etmişdir: Yamacın meyli, yamacın istiqaməti, yamacın əyriliyi, bitki ilə örtülmə indeksi, sűxurların litoloji tərkibi, tektonik sınnımlara, caylara və yollara uzaqlıq. Tədqiqatlar göstərir ki, sürüşmələrin risk və təhlükəlilik dərəcəsinin öyrənilmesi zamanı tədqiqata cəlb edilən amillərin artması alınan nəticələrin dəqiqlik və etibarlıq səviyyəsini artırır. Qeyd olunanları və tədqiq edilən Böyük Qafqazın cənub – şərqi yamacının spesifikasi xüsusiyyətlərini nəzərə alaraq ərazinin antropogen yüklenməsinin, torpaqlardan istifadənin şaquli və üfüqi parçalanmasını, ekogeomorfoloji gərginlik indekslərini və landşaft-ekoloji qiymətləndirmə amilləri də nəzərə alaraq ərazidə sürüşmələrin yaratdığı landşaft-ekoloji risklər müəyyən edilmişdir.

Sürüşmələrə səbəb olan və onu fəallaşdırın amillər ayrı-ayrılıqda GİS mühitində təhlil edilmiş və onların sürüşmələrin intensivlik indeksi ilə əlaqəsi hesablama yolu ilə təyin edilmişdir. Bundan ötrü aşağıdakı formuladan (2) istifadə edilmişdir:

$$S_i = \frac{\sum S}{\sum S_{\text{ü}}} \quad (2)$$

$S_i$  – sürüşmənin intensivlik əmsali

$S$  – sürüşməyə məruz qalan sahə

$S_{\text{ü}}$  – müqayisəyə cəlb edilmiş amilin ümumi sahəsi

Hesablamalar nəticəsində əldə olunmuş sürüşmələrin intensivlik indekslərinin qiymətləri aşağıdakı kimi dərcələndirilmişdir:

0,1-dən az çox zəif, 01-0,3-zəif, 0,3-0,5 orta, 0,6-0,8 yüksək, 0,8-dən böyük- çox yüksək. Sürüşmələrin intensivlik əmsalının qiyməti ilə sürüşmələrin risk və təhlükəlilik səviyyəsi arasında korrelyasiya əlaqəsi mövcudluğunu tədqiqatçılar tərəfindən kifayət qədər geniş şərh edilmişdir.

Sürüşmənin səbəbi və onu fəallaşdırın amillərin hər biri üçün ayrı-ayrılıqda sürüşmənin intensivlik indeksi müəyyən edilmiş və CİS texnologiyaları əsasında təhlili aparılmış və son mərhələnin həyata keçirilməsi aşağıdakı formula ilə yerinə yetirilmişdir.

$$S_i = \frac{S_a + S_t + S_{\text{ş}} + S_i + S_e + S_m + S_y + S_s + S_c + S_{yo} + S_r}{S_{\text{ü}}} \quad (3)$$

-burada  $S_a$  –antropogen yüklenmə;  $S_t$  – torpaqlardan istifadə;  $S_{\text{ş}}$  – şaquli Li parçalanma;  $S_i$  – üfüqi parçalanma;  $S_e$  –ekogeomorfoloji gərginlik;  $S_m$  – yamacın meyilli;  $S_y$  - yamacın istiqaməti;  $S_a$  – yamacın əyriliyi;  $S_b$  -bitki ilə örtülülük;  $S_s$  – süxurların litoloji tərkibi;  $S_{ts}$ – tektonik sıxımlara uzaqlıq ;  $S_c$  çaylara uzaqlıq;  $S_{yo}$  – yollara uzaqlıq  $S_r$  – landşaft – ekoloji tarazlıq

Burada məqsəd torpaqlardan istifadənin, bitki ilə örtülmə əmsalının və landşaft - ekoloji tarazlığın sürüşmələrin intensivlik əmsali və onların risk və təhlükəlilik səviyyəsi ilə əlaqəsinin müəyyən edilməsidir. Tədqiq olunan ərazidəki sürüşmələr risk və təhlükəliliyinə görə beş səviyyədə qruplaşdırılmış və bal göstəricisi ilə qiymətləndirilmişdir: Çox zəif- 1 bal, zəif- 2 bal, orta- 3 bal, yüksək -4 bal və çox yüksək- 5 bal.

## **1.2. Tədqiqat ərazisinin sosial-iqtisadi göstəriciləri və antropogen yüklenmə:**

Muğanlı bələdiyyəsi ərazisində 2003-cü ildə əhalinin sayı 800 nəfər, 2008-ci ildə 1200 nəfər və 2013-cü ildə isə daha da artaraq 1400 nəfər olmuşdur. Əhali artımında müsbət saldo davam etməkdədir. Tədqiq olunan ərazi daxilində təbii landşaftların demografik yüklenməsi  $1 \text{ km}^2$ -də 272 nəfərə çatmışdır ki, bu da Azərbaycan Respublikası üzrə orta göstəricidən təqribən 3 dəfə çoxdur. Dağlıq ərazi üçün çox da səciyyəvi olmayan yüksək demografik yüklenmə təbii landşaftlara antropogen təsirin yüksək olduğunu göstəricisidir. Bu da sürüşmələrin baş verməsi üçün təbii potensiala malik ərazilərdə sürüşmə təhlükəsini artırır.




Şəkil 1



**Şəkil 1 və 2. Muğanlı kəndində sürüşmədən zərər çəkmiş ev.**

Mövcud əhalinin 715 nəfəri qadın, 685 nəfəri isə kişilərdir. Əmək qabiliyyətli əhali 575 nəfər, qalanı uşaqlar və qocalardır. İşsiz yoxdur. Əhali əsasən kənar yerlərdə mövsimü əməklə məşğuldur. Qalan əhali isə özünün pay torpağında çalışır. Qeyd etmək lazımdır ki, son zamanlar bələdiyyə ərazisində başqa yerdə qeydiyyatda olub burada yaşayış evi və ya yay istirahət evi tikənlərin sayı artmaqdadır. Bu da landsaftların əlavə antropogen yüksəlməsini artırır, meşə və kolluqların kütləvi məhv edilməsinə, səthi eroziyanın güclənməsinə səbəb olur. (şəkil 3 və 4)



**Şəkil 3. Muğanlıda sürüşmənin nəticəsi.**

**Torpaqdan istifadənin müasir vəziyyəti:**

- |   |            |
|---|------------|
| 1. Xüsusi mülkiyyət torpaqları              | 309 ha     |
| 2. Bələdiyyə mülkiyyətində olan torpaqlar   | 34 ha      |
| 3. Kənd altı və ya həyətyanı torpaqlar      | 20 ha      |
| 4. Meşə fondu, kolluqlar, örüş vəbicənəklər | 178 ha     |
| 5. Qaramalın sayı                           | 70 baş     |
| 6. Qoyunların sayı                          | 168 baş    |
| 7. Taxılın orta məhsuldarlığı               | 13-14 s/ha |



**Şəkil 4. Muğanlı kəndində sürüşmədən əvvəlki (2010) vəziyyət.**

#### Sürüşmələrdə aparılmış ölçmə işlərinin nəticələri:

**Cədvəl 2**

Sürüşmənin adı	Mütləq hündürlük, m		Sürüşmənin eni, m		Yamacın ekspozisi yası	Yamacın-meyli: 1-qırımda; 2-ortada; 3-akku mulyasiya zonasında	Sürüşmənin sahəsi, m <sup>2</sup>	Sürüşmənin uzunluğu	Sürüşmənin aktivliyi və təhlükəlilik dərəcəsi
	qırılma	etəyində	amfiteatrdə	akkumulyasiya zonasında					
Muğanlı kəndinin mərkəzi yastı suayıcı	850-855 m	746-754 m	94 m	420-510 m	Cənub cənub-qərb	1-27° 2-22° 3-17°	403200	945 960 m	Çox aktiv və yüksək təhlükəli



**Şəkil 5. Muğanlı sürüşmə səthində aparılan tədqiqatlar.**

Muğanlı sürüşməsinin qırılma qaşının hündürlüyü 1,2-5,0 m arasında dəyişir. Sürüşmənin qırılma qaşı yaxınlığında uzunluğu 25-30 m bəzən daha çox, eni 5-5,5 sm nisbətən yeni çatlara rast gəlinmişdir. (cədvəl 2)

Yeni çatlar aydın seçilir, yamacları və dibini bitki ilə örtülməmişdir. Sürüşmə səthinin mərkəzi hissəsində çatların eni 8-10 sm, uzunluğu isə 15-25 m-ə çatır. Bu çatlar qismən çəmən bitkiləri ilə örtülmüşdür. Sürüşmə boyunca 4 mərtəbə qeyd edilmişdir. (Şəkil 5).

**Şekil 6.**

## Muğanlı bələdiyyisi ərazisindən torpaqlardan istifadənin və antropogen yüklenmənin müasir vəziyyəti.

Muğanlı sürüşməsində ölçü işləri yüksək dəqiqliyə malik Qlobal mövqe müəyyənetmə sistemi (GPS) və elektron taxometrlə aparılmışdır. Müxtəlif illerdə (2010 və 2011-ci illerdə çəkilmiş aeroşəkillərin deşifrələnməsi üçün ərazidə tədqiqatlar aparılmışdır. Muğanlı və ona yaxın ərazilərdə sürüşmələrin fotosu çəkilmişdir (Şəkil 6).



**Şekil 7. Sürüşmə təhlükəli yol.**

Kameral şəraitdə çekilmiş fotosəkillərdə kompüterlə təhlil edilmişdir. Yüksek dəqiqliyə malik cihazlarla əldə edilmiş sürüşmənin ölçü kəmiyyətləri "Arc GIS" və digər proqramlarla emal edilmək və müvafiq xəritələrin tərtibi üçün kompüterin yaddasına yüklənmişdir (Şəkil 7 və 8).



**Şəkil 8. Sürüşmə nəticəsində yolun yerdəyişməsi.**

### **1.3. MUĞANLI SÜRÜŞMƏSİNİN ƏSAS MORFOMETRİK PARAMETRLƏRI.**

Muğanlı sürüşmə sahəsi landşaft-ekoloji cəhətdən çox müxtəlif və mürəkkəb, ekzodinamiki cəhətdən isə tədqiq olunan Büyük Qafqazın Cənub-Şərqi yamacının ən aktiv sahəsidir. Aparılmış tədqiqatlar Muğanlıda intensiv sürüşmələrin baş verməsinin təbii və antropogen amillərin qarşılıqlı əlaqəsi ilə baş verməsini sübut etmişdir. Burada antropogen amillər sürüşmələrin aktivləşməsində əsas rola malikdir.

Sürüşmə sahəsi əsasən Şamaxı şəhərindən 12 km qərbdə Şamaxı-İsmayıllı magistral yolunun cənub tərəfində Muğanlı kəndinin mərkəzində qeyd edilmişdir. Muğanlı kəndində üç mərhələdə sürüşmə baş vermişdir. Birinci mərhələdə 1972-ci ildə kəndin cənubunda sürüşmənin baş verməsi ilə neticələnmişdir. Bu zaman 5 ev sürüşmə səbəbindən yararsız vəziyyətə düşmüşdür. 2013-cü ilin payız ekspedisiyası zamanı bu evlərin səthə cixmış bünövrələrinə rast gəlinmişdir. İkinci mərhələ 1985-ci ildə eyni mərkəz ətrafında baş vermiş sürüşmə sahəsi xeyli genişlənmiş 8 ev yararsız vəziyyətə düşmüş və bir neçə evdə aydın görünən çatlar əmələ gəlmışdır. Sürüşmə maili, yasti suayırıcının etək hissəsindən başlandığı üçün antropogen yüksəlmənin artması ilə tədricən sahəsin yamacın yuxarı hissələrinə doğru davam etdirmişdir. (şəkil 9).



**Şəkil 9.**

Muğanlıda sonuncu dəfə sürüşmə 2011-ci ildə yenidən aktivləşmiş və hazırda da təhlükəli aktivlik dərəcəsini qoruyub saxlamaqdadır. Sonuncu 2011-ci ildə baş vermiş sürüşmə kəndin Şamaxı-Muğanlı-İsmayıllı yolundan cənubda qalan əsas hissəsini əhatə etmiş və kənddə mövcud olan 279 fərdi evdən 150-dən çoxu 2 yararsız vəziyyətə düşmüştür. (şəkil 10)



**Şəkil 10. Muğanlı kəndinin mərkəzində aktiv sürüşmə sahəsi kosmik şəkillər əsasında.**

Bunu nəzərə alan aidiyyəti dövlət qurumları kəndin əhalisinin yeni yaradılmış yaşayış sahəsinə köçürülməsinə qərar vermişdir. Hazırda 2014-cü ilin dekabrın 14-nə olan məlumatə görə yeni kənddə 63 ev tikilib istifadəyə verilmiş və 59 ailə təzə evə köçmüştür. Köçürülməyə ehtiyacı olan ailələrin sayı 100-dən çoxdur.

Tədqiqat ərazisində sürüşmələrin aktivləşməsi insanların təsərrüfatı fəaliyyəti ilə sıx bağlıdır. Təbii olaraq sürüşmə potensialı yüksək təhlükə səviyyəsində olan ərazidən ilk dəvə 1970-ci ildə indiki Şamaxı-Muğanlı-İsmayıllı asfalt yolu çekilir. Bundan əvvəl isə əhali Kalka və Səbzəlidərə ilə çəkilmiş köhnə (qədim) yoldan istifadə etmişdir. Yeni asfalt örtüklü yoluñ çəkilişi zamanı geniş ərazidə ağaç və kollar məhv edilir və eyni zamanda ərazinin sürüşməyə meyllik potensialı da nəzərə alınır. Nəticədə yeni yoluñ çəkilməsində 2 il sonra Muğanlı kəndində sürüşmə baş verir.

#### **Muğanlı sürüşməsinin çöl tədqiqatları zamanı müəyyən edilmiş morfometrik parametrləri.**

**cədvəl 3**


Ölçmənin sıra nömrəsi	Coğrafi koordinant	Mütləq hündürlük
<b>I sürüşmənin qası</b>		
1	40° 40' 01" Sm.e. 48° 31' 43,2" S.u.	872 m
2	40° 40' p05" Sm.e. 48° 31' 43,1" S.u.	870 m
3	40° 40' 004 Sm.e. 48° 31' 43,1" S.u.	869 m
4	40° 40' 00,1 Sm.e. 48° 31' 43" S.u.	868 m
<b>II. Sürüşmənin yan tərəfləri</b>		
5	40° 40' eo, 3" Sm.e. 48° 3' 44,5" S.u	866 m
6	40° 39' 59,7" Sm.e. 48° 31' 43,5" S.u.	866 m

<b>III Sürüşmənin mərkəzi</b>		
7	$40^{\circ} 39' 59,8''$ S <sub>m</sub> .e. $48^{\circ} 31' 43,8''$ S.u.	864
<b>IV.Sürüşmənin yan tərəfi.</b>		
8	$48^{\circ} 39' 58,7''$ S <sub>m</sub> .e. $48^{\circ} 31' 44,0''$ S.u.	860 m

Qeyd olunan coğrafi koordinat sisteminin köməyi (cədvəl 3) ilə Muğanlı sürüşməsinin kompüter programının köməyi ilə 3 d modelini qurmaq və onun hərəkət xüsusiyyətlərini izləməye imkan vermişdir.

Muğanlı kəndində baş vermiş sürüşmədən başqa ərazidə iyirmi bir aktiv sürüşmə qeydə alınmışdır və onların test edilmək üçün seçilmişlərinin coğrafi parametrləri müəyyən edilmişdir.

Muğanlı kəndindən Ağsuçay dərəsinə doğru gedən yolun 2-ci km-də yolun cənub tərəfində 2012-ci ildə kəskin aktivləşmiş sürüşmə-işğın qeydə alınmışdır. Bu sürüşmə indi də aktivliyini qoruyur və qeyd olunan Şamaxı-İsmayıllı şosse yolu üçün çox yüksək risk və təhlükə yaradır. (Şəkil 11). Bu sürüşmənin ümumi sahəsi 2,56 ha-dır.



Şəkil 11.



**Şəkil 12. Muğanlı bələdiyyəsi və ona yaxın  
ərazilərdə müasir sürüşmələr.  
(kocmik şəkillər əsasında müəyyən edilmişdir).**

Hazırda yoldan 8 m aralıqda sürüşmənin qası və ya qırılma səthi yerləşir. Sürüşmə qasından 3-3,5 m aralıqda, yoldan isə 4-5 m aralıqda, eni 30-35 sm, dərinliyi 2-2,8 m-ə qədər olan, uzunluğu isə 6-7 m-ə şatan, bəzən daha çox olan yeni çatan əmələ gəlmışdır. Yolun bu hissəsi nəqliyyatın hərəkəti üçün yüksək risk və təhlükə mənbəyidir. Yağıntıların intensivləşdiyi dövrdə bu çatlar yeni sürüşmə-işğının əsas qida mənbəyi olacaqdır. Burada sürüşmə kütłəsinin üst axan hissəsinin qalınlığı 7-9 m arasında dəyişir. Sürüşmənin qırılma divarının hündürlüyü 4-5 m-ə çatır. İki dəfə qırılma divarı əmələ gəlmışdır. Birinci qırılma divarı qədimdir, səthi otla örtülmüş və aktivliyini itirmişdir. Bunun səbəbi bu qırılmanın suayrıçıya söykənməsi və qrunt suları ilə qidalanmasının kəsilməsidir. İkinci qırılma divarı otla örtülməyib, daha dikdir. Birinci və ikinci qırılma sahəsində ayrılan tranzit kütłə axınları sürüşmənin mərkəzi hissəsində qovuşmasından burada təpə kimi çıxıntı əmələ gəlmışdır. Sürüşmə axınının uzunluğu 700-800 m, eni isə 200-250 m-ə çatır. Sürüşmənin səthi işçinər üçün xarakterik olan dalğalı relyefə malikdir. Mərkəzdə günbəzvari qabarlıq təpə əmələ gəlmışdır(Şəkil 12).

#### **Muğanlı və ətraf ərazilərdə Sürüşməyə qarşı görülən tədbirlərin müasir vəziyyəti.**


Tədqiqat ərazisində sürüşməyə qarşı Muğanlı – İsləməlli yolunun 3-cü km-dən Ağsuçayın dərəsinə doğru 4 yerdə yol kənarı yamaclar terraslaşdırılıb və bəzi yerdə onların qabağına mişar daşından qoruyucu bənd də çəkilmişdir. Terrasların eni 3-3,5 m, hündürlüyü 1,5 m-ə çatır. Burada yamacın hündürlüyündə asılı olaraq 3 və 5-6 terras səthi yaradılmışdır. Təzə terraslar bitkisizdir. 3 illik terraslarda isə kolşəkilli vələs və seyrək otlara rast gelinir. Ağacların kolşəkilli olması bilavasitə baxımsızlıq və müntəzəm otarma ilə bağlıdır.

Lakin qeyd olunan terraslar düzgün qurulmadığı üçün sürüşməyə qarşı dayanıqlığını itirmiş, bəzi yerdə 1-ci pillə terras 0,50-0,80 m çökmüş və istinad divarı 5 m uzunluğunda dağılmışdır. Sürüşməyə qarşı yamacların terraslaşdırılması tədqiq olunan ərazi üçün effektli deyildir. Buna görə terraslaşdırma aparıllarkən orada fitomeliorativ tədbirlərin aparılması daha effektli olardı. Fitomeliorativ tədbirlər zamanı kök sistemi daha yaxşı inkişaf edən arid meşə və kol cinslərindən istifadə edilməsi məqsədə uyğundur.

## II FƏSİL MUĞANLI BƏLƏDİYYƏSİ VƏ ƏTRAF ƏRAZİLƏRDƏ SÜRÜŞMƏLƏRİN BAŞ VERMƏSİNİN ƏSAS AMİLLƏRİ


### 2.1. ƏRAZİNİN GEOLOJİ QURULUŞU VƏ HİDROGEOLOJİ ŞƏRAITİNİN SÜRÜŞMƏLƏRƏ TƏSİRİ.

**Ərazinin geoloji quruluşu:** Seysmik cəhətdən tədqiq olunan ərazi 8-9 ballıq zonaya uyğun gəlir. Dəfələrlə baş vermiş güclü zəlzələlər zamanı layların yatım vəziyyəti pozulmuş, tektonik qırılmalar əmələ gəlmiş, üstəgəlmələr yaranmışdır. Ərazinin geoloji quruluşunda Dördüncü dövrün ellüvial-dellüvial çöküntüləri və Neogenin Ağcagıl mərhələsinin çöküntüləri üstünlük təşkil edir. Alt qatda yatan Ağcagıl mərhəsinin çöküntüləri litoloji tərkibinə görə bozumtul rəngli mergellərdən, qumdaşı, əhəngdaşı və gillərdən təşkil olunmuşdur.



**Şəkil 13. Muğanlı-İsmayıllı yolunda sürüşmə.**

Mövcud materiallar və çöl tədqiqatları əsasında tərtib olunmuş iri miqyaslı (1:100000) Muğanlı bələdiyyəsi və ətraf ərazilərin sűxurlarının staqrafik genetik kompleksləri, hidroloji şəraiti və sürüşmələrin aktivlik dəərəcəsinə görə paylanması elektron xəritəsində tədqiq olunan ərazidə üstünlük təşkil edən sűxur kompleksləri qeyd edilmişdir. Nisbetən qədim və daha aşağı qatlarda yatmış üst-təbaşir eosen yaşlı (p) sűxur lay dəstəsinin qalınlığı 3000 m-dən çoxdur. Bu dövrün sűxurları əsasən gilli şistlərin, qumdaşları, mergel və mergelli gillərdən ibarətdir. Bu sűxur layları əsasən nazik olub, ritmik növbələşirlər. Bu tipli sűxurlara tədqiq olunan ərazinin şərq və şimal - şərqi hissələrində daha çox rast gəlinir (Şəkil 13).



Şəkil 14

Qeyd: xəritənin geoioji məzmunu A.S. Şahsuvarovun (1990) "Azərbaycanın mühəndis-geoloji xəritəsi" (1:500 000) və çöl ölçmə materialları əsasında tərtib edilmişdir.

#### Süxurların stratiqrafik-genetik kompleksləri şəkil 14 :

- 1) P – Üst təbaşir-eosen yaşlı nazik ritmik növbələşən, qalınlığı 3000 m-ə qədər olan gilli sistələr, qumdaşları, mergel, mergelli gillərdən ibarət laylar, orta sürüşmə təhlükəli;
- 2) Q<sub>IV</sub> – Müasir və üst dördüncü dövrlərin yamaclarında toplanmış ellüvial-dellüvial çöküntüləri. Qalınlığı 2-10 m, çox yüksək sürüşmə təhlükəli;
- 3) P-N – Üst oлиqasen – alt miosen, maykop lay dəstəsi. Növbələşən gil, qumdaşı, allevrolit və gilli-əhəngdaşlı təbəqəsi. Qalınlığı 300 m-dən çox, yüksək sürüşmə təhlükəli;
- 4) N-P – Pliosen, pont layı. Növbələşən gil, qum, qumdaşı və əhəngdaşı. Qalınlığı 500 m-dən çox, yüksək sürüşmə təhlükəli;
- 5) P<sub>2</sub> - Üst eosen yaşlı çox nazik ritmik növbələşən şist, qum, mergel və az miqdarda mergelli gillər. Qalınlığı 500 m-dən çox, çox yüksək sürüşmə təhlükəli;
- 6) aQ<sub>IV</sub>-Çay dərələrindəki müasir çöküntülər, zəif sürüşmə təhlükəli.

Üst oliqasen-alt miosen, maykop yaşılı lay dəstəsi ərazinin şərqində üst-təbaşir-eosen dövrünün sūxurları ilə növbələşir. Əsasən ərazinin şərqində geniş yayılmışdır.

Tərkib etibarı ilə növbələşən gil, qumdaşı, alevrolit və gilli əhəgdaçalarından ibarətdir.

Pliosen, pont layları tədqiq olunan ərazidə daha geniş yayılmışdır. Bu sūxur lay dəstələri ən ərazinin mərkəzində, cənub və cənub-qərbində Mirikənd və Qaravəlli kəndləri rayonunda geniş yayılmışdır. Qalınlığı 500 m-dən çox olan bu lay dəstələri gil, qumdaşı, kompleksləri ilə növbələşir.

Üst eosen yaşı (P<sub>2</sub>) sūxurlardan ibarət lay dəstəsi kiçik sahə tutub ərazinin cənub-qərbində Ağsu çay dərəsinin sol sahil yamacında yayılmışdır. Əsasən şist, qum, mergel və az miqdarda mergelli gillərdən ibarətdir. Bu layların qalınlığı 500 m-ə qədər çatır.

Müasir və üst dördüncü dövrlərin (Q<sub>IV</sub>) yamaclarda toplanmış ellüvial-dellüvial çöküntüləri ərazinin mərkəzi və şimal, şimal-şərqi hissələrində geniş yayılmışdır. Onların qalınlığı əsasən 3-10 m arasında dəyişir və sürüşməyə qarşı həssaslığı ilə seçilir.

Tədqiq olunan ərazidə sūxurların sürüşmə təhlükəliyi və risk dərəcələrini qiymətləndirmək üçün S.Mora və V. Vahrsonun (1994) təklifi etdiyi sūxurların sürüşməyə qarşı həssaslıq təsnifatındaki siniflərdən istifadə edilmişdir (cədvəl 4). Bu təsnifat tədqiq olunan əraziyə yenilənmiş formada tətbiq edilmişdir.

#### **S.Mora və V.Vahrsona (1994) görə sūxurların sürüşmə həssaslıq sinifləri.**

**cədvəl 5**

Sūxurların litoloji tərkibi və stratiqrafiyası	Həssaslıq	Bal qiymətləri
1.Kembriliyə qədərki vulkanik sūxurlar	çox zəif	1
2.Kembriliyə qədərki kristalik bünövrə Paleozoyun və mezozoyun vulkanik sūxurları Paleozoy və mezozoyun dərin yatmış sūxurları	Zəif	2
3.Paleozoy və mezozoyun çökəmə sūxurları Mezozoyun vulkanik sūxurları Dərin yatmış mezozoy-kaynozoy sūxurları	orta	3
4.Paleogen və neogenin çökəmə sūxurları Mezozoy-paleogenin vulkanik çöküntüləri	yüksək	4
5.Neogen-dördüncü dövrün çökəmə sūxurları	çox yüksək	5

Tədqiq olunan ərazidəki sūxurların sürüşmələrə qarşı həssaslıq dərəcəsi cədvəl 5-də verilmişdir.

#### **Müğanlı və ətraf ərazilərdə sūxurların tərkibi, stratiqrafiyası və sürüşmə təhlükəliliyi.**

**cədvəl 4**

Sūxur litoloji tərkibi və stratiqrafiyası	Sahəsi, km <sup>2</sup>	Ümumi sahəyə görə payı, %	Sürüşməyə qarşı həssaslıq	Bal qiyməti
1(p) Üst-təbaşir-eosen gilli şistlər, qumdaşları mergel	30,3	11	orta	3
2(Q <sub>IV</sub> ) Müasir, üst dördüncü dövr ellevial- dellüvial çöküntülər.	53,4	19,4	çox yüksək	5

3. (P-N) Üst oliqasen- Alt miosen, maykor lay dəsti,gil,qumdaşı,alevzolit	143,2	52	yüksek	4
4.(N-P) Pliosen, pont layı, gil, qum, qumdaşı, əhəngdaşı	17,5	6,4	yüksek	4
5.(P <sub>2</sub> ) Üst osen, şist, qum, mergel, mergelli gillər	4,9	1,7	Cox yüksek	5
6.(a QIV) Müasir çöküntülər	26,2	9,5	Zəif	2


Muğanlı sürüşmə sahəsi hidrogeoloji cəhətdən mürekkeb sahə hesab edilir. Lokal sahələrdə yeraltı su çıxışları müşahidə edilmişdir. Tədqiqat ərazisində topoqrafik xəritə (1:10000) əsasında 12 bulaq çıxışının olduğu təsdiqlənən də çöl tədqiqatları nəticəsində bunların yalnız 5-nin fealiyyətin davam etdiriyini müşahidə etdik. Qalan bulaqlar yol çəkilişi, ev tikintisi, ekin sahələrinin genişlənməsi, meşələrin qırılması ilə əlaqədar fealiyyətinin dayandırıldığı təsdiq edilmişdir. Quruntu suları Ağsuçayın subasar sahilində 3-5 m dərinlikdə, yarğan və kiçik çay dərələrində 7-8 m, suayrıçı hissədə isə 15-17 m dərinlikdə yerləşir. Ərazidə həyətlərdə qazılmış su quyularından su səthinin dərinliyinin 6 m-dən 11 m-ə qədər dəyişdiyi və kifayət qədər su ehtiyatının olduğu müəyyən edilmişdir. Bəzi bulaqların səthə çıxışı pozulduğundan, yeraltı su axınının əmələ gəlməsinə şərait yaranmışdır. Sürüşmənin bu tipi 2 sayılı test üçün seçilmiş sürüşmə sahəsində müşahidə edilir (Şəkil 16) 2 sayılı sürüşmənin əmələ gəlmə səbəbi yol çəkilişi zamanı bulaqların səthə çıxışının qarşısının alınmasıdır. Burada yeraltı axının güclənməsi nəticəsində yeraltı sular tədqiqcən alt layladakı tez yuyulan qumlu-əhəngdaşlı-gilli sűxurları tədricən deformasiyaya uğradır. Tədricən altdakı layın həmçinin azalması üstdəki gilli-qumlu layın çökərək sürüşməsinə şərait yaradır. Bu tip sürüşmələr coğrafi ədəbiyyatda suffozion sürüşmələr kimi tanınır.



**Şəkil 15. Muğanlı kəndinin mərkəzində kosmik şəkildə sürüşmənin görünüşü.**

Aparılmış çöl tədqiqatları nəticəsində tədqiqata cəlb edilmiş Muğanlı və ətraf ərazilərdə 22 sürüşmə sahəsi qeydə alınmış, eninə istiqamətli bir tektonik qırılma, ümümqafqaz istiqamətli iki qırılma, bir eninə tektonik çat, bir üstiqamətli tektonik çat, bir dioqanal istiqamətli çat, iki lokal tektonik qırılma müəyyən edilmişdir. (Şəkil 16) Xəritədə qeyd edilən sürüşmələrin dördü (1,2,9 və 12) test üçün nümenə kimi istifadə edilmiş və alınan elmi nəticələr digər sürüşmələrin

öyrənilməsinə tətbiq edilmişdir. Sürüşmələrin intensivliyi xəritəsi sürüşmənin əmələ gəlməsinə səbəb olan digər amillərin xəritələri ilə müqayisədə istifadə edilmişdir.



**Şəkil 16. Muğanlı bələdiyyəsi və ətraf ərazilərdə sürüşmə sahələrinin intensivliyi və əsas tektonik qırılmaların istiqamətləri (1:10000).**

## 2.2.ƏRAZİNİN MORFOMETRİK GÖSTƏRİCİLƏRİNİN SÜRÜŞMƏLƏRƏ TƏSİRİ.

Bildiyimiz kimi yer səthində hər hansı kütlənin hərəkəti bilavasitə yerin cazibə qüvvəsi bağlıdır (Ekinçi, 2011). Lakin bu hərəkəti sürətləndirən ən əsas faktorlardan biri də yamacın meyilliliyidir. Mora və Vahrson (1994) tərəfindən yamacın meyilliyi sürüşmələr üçün aşağıdakı kimi qruplaşdırılmışdır: çox zəif, zəif, orta, yüksək, çox yüksək (cədvəl 6).

**Muğanlı Bələdiyyəsi və ona yaxın ərazilərdə yamacların meylinin qiymətləndirilməsi və onun əhatə etdiyi sahə.**


Cədvəl 6

Yamacın meyli,dərəcə ilə	Meylin qiymətləndirilməsi	Yamac meylinin 5 ballıq qiyməti
0-1	çox zəif	1
1-8	zəif	2
8-16	orta	3
16-32	yüksək	4
32-75	çox yüksək	5



Şəkil 17. Sürüşmə nəticəsində evlərdə yaranmış çatlar.

İllkin olaraq toplanmış coğrafi informasiya məlumatları əsasında Muğanlı bələdiyyəsi və ətraf yaxın ərazilərin ArcGis programının köməyi ilə üç ölçülü sistemdə (3d) elektron xəritəsinin iki variantda (rakursda) görünüşü tərtib edilmişdir. (şəkil 18 və 19).




Muğanlı bələdiyyəsi və ətraf ərazilərin ArcGIS programında tərtib olunmuş 3d elektron xəritə sxemi(şəkil 18 və 19).

Tərtib olunmuş 3d model xəritələrin təhlili göstərir ki, ərazidə ümumən ekzodinamiki proseslərin gərginlik dərəcəsi yüksəkdir. Burada qədim və müasir orogenez proseslərin relyefin morfotektonik quruluşla əlaqəsini aydın təhlil etmək mümkün olur. Tektonik hərəkətlərin intensivliyi, dəfələrlə baş vermiş güclü zəlzələlər qırılma zonaları boyunca blokvari sürüşmə-qırılmalar yaratmışdır. Bunların nəticəsində 3d modelli xəritədə aydın görünən Ağsuçay dərəsinə doğru iki nəhəng pillə blok-sürüşmə Muğanlı kəndinin yerləşdiyi hamarlanmış suayırıcıya uyğun gəlir. Burada qalın mergelli, şistli, əhəngdaşlı gilli sűxurlar toplanmışdır. Morfogenetik cəhətdən ərazi ekzo və endodinamiki proseslərin qarşılıqlı əlaqəsindən əmələ gəlmış, həmçinin bu pillədə layların üfüqi yatım vəziyyəti üstəgəlmələrlə kəskin şəkildə pozulmuşdur.


İkinci pillə blok-sürüşməli sahə Ağsu çayın qədim terrasına uyğun gəlir. Terrasın qası hissəsi denudasiya nəticəsində kəskin parçalanmış, səthi isə müxtəlif ölçülü qədim sürüşmələrlə kəskin şəkildə pozulmuş və ilkin terrasın topoqrafik səthini xeyli mürekkebləşdirmişdir. 3d elektron xəritə-model tərtib olunacaq landşaft-ekoloji risk və təhlükə xəritəsinin əsas coğrafi informasiya bazasını təşkil edəcəkdir. (şəkil 3d 18 və 3d 19).

Tədqiq olunan ərazidə baş verə biləcək sürüşmələrin risk və təhlükə dərəcəsini qiymətləndirmək üçün yamacların meyllik dərəcəsinin öyrənilməsi və onların mövcud aktiv sürüşmələrin yayılma arealları ilə əlaqə indekslərinin tədqiqi vacibdir. Yamacın meyllik dərəcəsi sürüşmələrin genetik xüsusiyyətlərinin, təsnifatının və intensivlik dərəcəsinin təyini üçün əsas coğrafi informasiyadır.


İri miqyaslı aero və kosmik şəkillərin deşifrlənməsi və topoqrafik xəritələrin materialları əsasında ArcGIS programında Muğanlı bələdiyyəsi və ona yaxın ərazilərin relyefinin meyllik dərəcəsi xəritəsi tərtib edilmişdir. (şəkil 22 və 23).




**Şəkil 20**  
Muğanlı bələdiyyəsi və  
ətraf ərazilərdə yamacların  
səthinin paylanması elektron  
xəritəsi (dərəcə ilə).



**Şəkil 21**  
Muğanlı bələdiyyəsi və ətraf ərazilərdə  
yamacların səthinin paylanması histoqramı.



**Şəkil 22**  
Muğanlı bələdiyyəsi və ətraf  
ərazilərin meyillik dərəceləri  
elektron xəritəsi.



**Şəkil 23**  
Muğanlı bələdiyyəsi və ətraf  
ərazilərdə relyefin meyillik  
bucaqlarının paylanması histoqramı.

Muğanlı bələdiyyəsi və ətraf ərazilərin relyefinin meyillik dərəcəsi xəritəsinin təhlili göstərir ki, meyilli 0-1,8° olan ərazilər 1,1 milyon pikseldən çox, meyilli 1,8°-dən 5,7°-yə qədər ərazilər 0,7 min piksel, meyilli 5,7-10,1 olan ərazilər 0,8 min pikseldən çox, meyilli 10,1-14,6° olan ərazilər 0,6-0,7 min piksel, meyilli 14,6-19,7° olan ərazilər 0,4-0,5 min piksel, meyilli 19,7°-25,3° olan ərazilər 0,2 min piksel, meyilli 25,3-31,6° olan ərazilər 0,1 min pikseldən az, meyilli 31,6-39,1° olan ərazilər 0,05 min pikseldən az və meyilli 39,1-76,0° olan ərazilər isə 0,02 min pikseldən az sahəni əhatə edir.

Muğanlı bələdiyyəsi və ona yaxın ərazilərdə yamacların meyilliinin və onun sürüşmələrinin yayılması ilə əlaqəsinin intensivlik indeksləri və sürüşmə riskləri cədbəl 6-da qeyd edilmişdir.

**Muğanlı bələdiyyəsi və ona yaxın ərazilərdə yaçacların meyilliyinin paylanması və onların sürüşmələrlə əlaqə intensivliyi.**

**Cədvəl 7**

Meyillil ik dərə	Sahə, m <sup>2</sup>	Sahə, %	Sürüşmələrin intensivlik əlaməti	Sürüşmə riski, balla
0-3	640700	14,4599	0,1-dən az	1
3-6	1027125	23,18109	0,1-dən az	1
6-8	841200	18,98496	0,1-0,3	2
8-11	621950	14,03673	0,1-0,3	3
11-13	475950	10,74167	0,3-0,5	3
13-16	352200	7,948769	0,3-0,5	4
16-19	237825	5,36745	0,6-0,8	4
19-22	143200	3,231867	0,6-0,8	5
22-26	66475	1,500268	0,6-0,8	5
26-38	24250	0,547296	0,8-dən çox	5
<b>Cəmi</b>	<b>4430875</b>	<b>100</b>	<b>0,6-0,8</b>	<b>4</b>

Çöl tədqiqatları zamanı müəyyən edilmişdir ki, meyilliyi  $32^0$ -dən çox olan yamaclarda səthi və xətti eroziyanın təsiri ilə torpaq və çökmə səxurlardan ibarət üst sürüşmə təhlükəli lay xeyli kütlə itirir, nazikleşir, bəzən isə sürüşməyə davamlı laylar çıxır. Belə, yamaclarda sürüşmə-uçqun təhlükəsi artır. Tədqiqat ərazisində meyilliyi  $32^0$ -dən çox olan yamaclarla ərazinin şimal-qərbində və Ağsuçay dərəsinin sol sahil yamacında daha çox rast gəlinir. Çöl tədqiqatları zamanı qeyd olunan sahələrdə qədim və nisbətən cavan sürüşmə qalıqlarına və izlərinə rast gəlinmişdir. Muğanlı bələdiyyəsi ərazisində isə meyilliyi  $32^0$ -dən çox yamaclarla çox az rast gəlinir. Yalnız belə sahələr müvəqqəti axarlı yarğanların yamacında, quru çay dərələrində qismən rast gəlinir. Bu cür dik yamaclar Şamaxı-İsmayıllı şose yolunun tədqiq olunan ərazilərdən keçən iki sahəsində yol infrastrukturunu üçün risk və təhlükə yaradır.

Meyilliyi  $15^0$ - $25^0$  olan yamaclar tədqiqat ərazisində nisbətən geniş yayılmışdır. Belə yamaclarda kifayət qədər sürüşmə kütləsi toplanmışdır. Tədqiqatlar nəticəsində belə yamaclarda qədim və müasir sürüşmələr qeydə alınmış və onlar xəritələşdirilmişdir. Adətən meyilliyi  $15^0$ - $25^0$  olan yamaclarda sürüşmə yamacın dabən hissəsində aktivləşir və tədricən yamacın yuxarı hissələrinə doğru yayılır. Qədim sürüşmələrin tədqiqi göstərir ki, bu cür sürüşmələrin səthi ot bitkiləri və kollarla örtülsə də relyefində dalğavari quruluş qalmaqdadır. Buradakı yeraltı su çıxışları sürüşmənin fəalllaşmasında əsas faktorlardan biridir.

Tədqiq olunan ərazidə meyilliyi  $2^0$ -yə qədər olan sahələr daha geniş yayılmışdır. Belə ərazilər hamar suayıcıları, yarğanların və quru çay dərələrinin dib hissəsinin, həmçinin mövcud düzəlmə səthlərini əhatə edir. Əsasən taxıl, üzüm əkinləri altında, həmçinin, yaşayış məntəqələri kimi istifadə edilir. Yeraltı sular 10-15 m və daha çox dərinlikdə yerləşir. Təbii landşaftı təkrar törəmə geosistemləridir. Bu cür ərazilərdə sürüşmələr xeyli zəifləyir. Bu cür ərazilər üçün sürüşmə risk və təhlükəsi plato və yaylaların qaş hissələrində qalmaqdadır. Məhz Muğanlı sürüşməsi də hamar suayıcı platonun qaş hissəsində başlamış və tədricən platonun daxili hissələrinə doğru irəliləmişdir. Aşağıdakı cədvəldə yamacın meyillik dərəcəsi ilə sürüşmənin risk və təhlükəsi arasında əlaqə tədqiqat ərazisi üçün verilmişdir. (cədvəl 8)

cədvəl 8

meyillik dərəcəsi	meyilliin ərazidə paylanması, piksellərlə mln.	Sürüşmələri n təhlükə və risk dərəcəsi	Sürüşmənin xarakteri
0-1,788583195	1,1-dən çox	zəif	kənar sürüşmələr
1,788583196 5- 663846789	0,7-08	nisbətən zəif	zəif sahəvi sürüşmə
5,663846784- 10,13530477	0,8-dən çox	orta	detruziv əzib basma sürüşmələr
10,13530478- 14,60676276	0,6-0,7	yüksək	detruziv
14,60676277- 19,67441514	0,4-0,5	çox yüksək	Sürüşmə axın, detruziv
19,67441514- 25,33826192	0,2-0,3	yüksək təhlükəli	sürüşmə axın, mürəkkəb sürüşmələr
25,33826192- 315983031	0,1-dən az	yüksək təhlükəli	delyapsiv, sürüşmə axın
31,59830311- 39,05073308	0,05-dən az	çox yüksək təhlükəli	" --
39,05073308- 7601478577	0,02-dən	orta	sürüşmə uçqunlar

Muğanlı bələdiyyəsi və ona yaxın ərazilərin relyefinin iri miqyaslı aero və kosmik şəkillər, çöl ölçmələri (Qlobal mövqe müəyyənetmə cihazı) və 1:10000 miqyaslı topoqrafik xəritə əsasında yamacların ekspozisiyası (baxarlılıq) elektron xəritəsi ArcGis programında tərtib edilib. Xəritədə 9 rumb üzrə (şimal, şimal-şərq, şərq, cənub-şərq, cənub, cənub-qərb, qərb, şimal-qərb və şimal) dərəcələrlə relyefin yamaclarının baxarlılığı qiymətləndirilib.

Tədqiqat apardığımız ərazinin ümumi meyliliyi qərb və cənub-qərb istiqamətində olduğu müəyyən edilmişdir. Mikro və mezoyamaclar üzrə əsas meyillik cənub istiqamətli olub. 700000 pikseldən çoxdur. Relyefin qeyd olunan formalları üzrə ən az yayılmış ekspozisiya şimal və şimal-qərb istiqamətli olub 100000-200000 piksel arasında dəyişir (səth xəritəsi bura).


Yamacların ekspozisiya sürüşmə təhlükə və riskinin qiymətləndirilməsində ikinci əsas faktorlardan biridir. Yamacların rütubətli hava axınlarına yönəlmış hissələri daha çox yağıntı aldığı üçün burada sürüşmə təhlükəsi artır.

Muğanlı Bələdiyyəsi və ona yaxın ərazilərdə yamacların səmti ilə sürüşmələrin intensivliyi arasında əlaqə indeksləri 9-cu cədvəldə verilmişdir.

**Muğanlı Bələdiyyəsi və ona yaxın ərazilərdə yamacların ekspozisiyası və onların sürüşmələrlə əlaqə intensivliyi.**

**Cədvəl 9.**


Ekspozisiya	Sahəsi, m <sup>2</sup>	Sahə, %	Sürüşmələrin intensivlik əlaməti	Sürüşmə riski, balla
Şimal	480425	11,00164	0,1-0,3	2
Şimal-şərq	312725	7,161341	0,1-0,3	2
Şərq	469375	10,74859	0,3-0,5	3
Cənub-şərq	660925	15,13505	0,5-0,8	4
Cənub-şərq	692375	15,85525	0,6-0,8	4
Cənub-qərb	695350	15,92338	0,8-dən çox	5
Qərb	614750	14,07765	0,8-dən çox	5
Şimal-qərb	440925	10,0971	0,3-0,5	3
SAHƏ	4366850	100	0,6-0,8	4



**Şəkil 24 Muğanlı bələdiyyəsi və ona yaxın ərazilərin yamacların meyilli xəritəsi.**


Ən az sahəni meyilli 0-1° olan ərazilər tutur (14,5 ha-9,4 %). Belə sahələr ərazidə əsasən hamar suayırıcılarda yayılmışdır və sürüşmə təhlükəsi xeyli zəifdir (Şəkil 24).

Sürüşmələrin risk təhlükəlilik dərəcəsini qiymətləndirmək üçün "Arcgis" programında ərazinin hipsometrik xəritəsi yamacların meylinin plan xəritəsi, yamacların meylinin profil xəritələri tərtib edilmişdir. Axırıncı iki xəritə yüksək dəqiqliyə malik 1:10 000 miqyaslı topoqrafik xəritənin horizontları əsasında tərtib edilmiş hipsometrik xəritə (Şəkil 25) əsasında tərtib edilmişdir.



**Şəkil 25. Muğanlı bələdiyyəsi və ona yaxın ərazilərin hipsometrik xəritəsi.**

Yamacların meylinin plan (Şəkil 26) və profil (Şəkil 27) xəritələri sürüşmələrin risk və təhlükəlilik dərəcəsini qiymətləndirmək üçün ilk dəfə tətbiq edilir. Bu xəritələr tətqiq olunan ərazidə sürüşmələrin hərəkət sürətinə, istiqamətinə, sürüşmələrdə tranzit və akkumulyasiya zonalarının təyini üçün vacibdir.



**Şəkil 26. Muğanlı bələdiyyəsi və ona ərazilərin relyef planının meyillik xəritəsi.**

**Şəkil 27. Muğanlı bələdiyyəsi və ona yaxın ərazilərin relyef profilinin meyillik xəritəsi.**


Tədqiqatlar zamanı Muğanlı bələdiyyəsi və ona yaxın ərazilərdəki sürüşmələrin yayılma xüsusiyyətləri xəritələşdirilməlidir. (Şəkil 26 və 27).

**Muğanlı Bələdiyyəsi və ətraf ərazilərdə mütləq hündürlüyün paylanması  
Cədvəl 10**

Hündürlükler	Sahəsi, m <sup>2</sup>	Sahə, %
644-661	31600	0,715013
661-678	50625	1,145492
678-696	71900	1,626881
698-713	114300	2,586265
713-730	136625	3,091413
730-747	184750	4,180337
747-764	222875	5,042991
764-782	297175	6,724177
782-799	351000	7,942075
799-816	539050	12,19708
816-833	537850	12,16993
833-851	600725	13,5926
851-868	530100	11,99457
868-885	424950	9,615341
885-902	325975	7,375834
<b>CƏMI</b>	<b>4419500</b>	<b>100</b>

### **2.3. Muğanlı Bələdiyyəsi və ətraf ərazilərdə relyefin üfüqi parçalanmasının sürüşmələrə təsiri.**


Relyefin şaquli parçalanması dağlıq ərazilərdə yamaclarda baş verən təbii proseslər və ekzodinamiki gərginliyinin intensivliyinin təyini üçün vacibdir. Tədqiq olunan ərazidə şaquli parçalanmanın ən aşağı kəmiyyəti bir km<sup>2</sup>-də 25-dən az olub ərazinin şimal-şərq hissəsində müşahidə edilir. Aktiv sürüşmələrin intensivliyi xəritesi ilə müqayisə etdikdə burada sürüşmələrin daha az olduğunu görmək mümkündür. Muğanlı kəndi ərazisində şaquli parçalanma 125-150 m/km<sup>2</sup>. Şamaxı-Muğanlı-İsmayıllı şosse yolu boyunca 200-225 m/km<sup>2</sup>, 150-175 m/km<sup>2</sup> arasında dəyişir. Bu ərazilərdə şaquli parçalanmanın yüksək kəmiyyəti antropogen yüklenmənin artması ilə əlaqədar sürüşmələrin intensivləşməsinə səbəb olmuşdur. (Şəkil 27).




**Şekil 27**

## 2.4. Muğanlı Bələdiyyəsi və ətraf ərazilərdə relyefin şaquli parçalanmasının sürüşmələrə təsiri.

Muğanlı Bələdiyyəsi və ətraf ərazilərin relyefinin üfüqi parçalanması xəritəsinin (Şəkil 28) təhlili göstərir ki, ərazinin şimal-qərbində və cənub şərqində, həmcinin Muğanlı kəndi ərasizində relyefin üfüqi parçalanması daha çox olub  $1946,7-2819,6 \text{ m/km}^2$  arasında dəyişir. Alınmış bu məlumatların aktiv sürüşmələrin yayılması xəritəsi ilə müqayisəsi göstərir ki, fəal sürüşmələrlə ərazilərdə daha çox uyğun gəlir. Lakin, Şamaxı-Muğanlı-İsmayıllı yolunda üfüqi parçalanma  $851,1-1287,6 \text{ m/km}^2$ , yeni əvvəlki ərazilərlə müqayisədə az olsada aktiv sürüşmələr burada daha toplanmışdır. Bunun səbəbi sürüşmənin fəallaşmasında antropogen amillərlə bağlıdır.



Şəkil 28



**Şəkil.29. Muğanlı Bələdiyyəsi və ətraf ərazilərdə yağışlarının paylanması.**

## **1.Muğanlı bələdiyyəsi və ətraf ərazilərdə torpaqlardan istifadənin sürüşmələrinin dinamikasına təsirinin qiymətləndirilməsi.**

Dağlıq ərazilərdə sürüşmələrin baş verməsində, risk və təhlükə dərəcəsinin qiymətləndirilməsində torpaqlardan istifadə edilməsi mühüm amillərdən biridir.

Tədqiqatlar göstərir ki, torpaqlardan əkinçilik, çoxillik əkmələr, bağ-plantasiya, otlaq-örüş, yaşayış məntəqələri, yol və kommunikasiya, texnogen məqsədlərlə istifadə edilməsinin sürüşmələrin aktivləşməsində təsirləri müxtəlidir.

### **Muğanlı bələdiyyəsi və ətraf ərazilərdə torpaqdan istifadənin sürüşmələrə təsiri xəritəsi (1:10000)**



**Şəkil 30**  
**Muğanlı bələdiyyəsi və ətraf ərazilərdə torpaqdan istifadənin sürüşmələrə təsiri xəritəsinin legendası:**

1.Çox illik əkmələr plantasiya – orta sürüşmə təhlükəli 2.Otarmada istifadə olunan seyrek ağaclar və kolluqlar –orta sürüşmə təhlükəli.3. Otarma və biçənək kimi istifadə olunan kolluqlar vəcəmən-kollar – yüksək sürüşmə təhlükəli. 4.Qismən otarılan antropogen pozulmuş meşəliklər – zəif sürüşmə təhlükəli. 5.Zəif meyilli suayırıcılarda şumlanmışəkin və dincə qoyulmuş–çox zəif sürüşmə təhlükəli. 6.Çoxillik əkmələr meyvə bağları– zəif sürüşmə təhlükəli 7.Süni su anbarları–çox yüksək sürüşmə təhlükəli. 8.Meyilli yamaclarda otlaq- biçənək – yüksək sürüşmə təhlükəli. 9.Kənd təsərrüfatında istifadə üçün yararsız qayalıqlar və qumluqlar- çox zəif sürüşmə təhlükəsi. 10.Əsaslı şəkildə yenidən qurulmuş seliteb, həyətyanı sahələr və yollar- çox yüksək sürüşmə təhlükəsi.

Muğanlı bələdiyyəsi və ətraf ərazilərdə torpaqlardan istifadə edilməsinin 1:10000 miqyasda tərtib olunmuş elektron xəritələrinin təhlili göstərir ki, ərazinin sahəsinin ən çox hissəsi, yəni 42,1 %-ni meyilli yamacların otlaq-biçənək sahəsi, 20, 4%-ni zəif meyilli suayırıcıların şumlanmış əkin və dincə qoyulmuş sahələri, 13,0 %-ni otarmada istifadə olunan seyrek ağaclarlıqlar və kolluqlar, 12,9 %-ni çoxillik əkmələr və plantasiyalar, 4,4 %-ni əsaslı şəkildə yenidən qurulmuş seliteb, həyətyanı sahələr, yollar və s. 2,7%-ni otarmada və biçənək kimi istifadə olunan kolluqlar və çəmən-kolluqlar, 2,1%-ni kənd təsərrüfatında istifadə üçün yararsız qayalıqlar və qumluqlar, 1,8%-ni qismən otarılan antropogen pozulmuş, təkrar meşəliklər, ən az sahəsini isə çoxillik

əkmələr meyvə bağları və süni su anbarları tutur (şəkil 30)

Sürüşmələrin yayılmasının dəqiqlik və etibarlıq dərəcəsini artırmaq üçün coğrafi informasiya sistemi tətbiq edilmişdir. Ərazidə torpaqlardan istifadə edilməsinin sürüşmələrin intensivliyi, risk və təhlükə dərəcələri ilə əlaqəsi 10-cu cədvəldə qeyd edilmişdir.

**Torpaqdan istifadənin sürüşmələrin intensivliyi,  
risk və təhlükəlilik dərəcələri ilə əlaqəsi.**

**Cədvəl № 10**

Torpaq-lardan istifadənin istiqaməti	Kon-tur-ların sayı	Sahə, m <sup>2</sup>	Sahə, ha	Sahə, %	Sürüşmə-lərin intensivliyi	Sürüşmə riski, balla.
1	5	1363317,38	136,3317	12,89333	0,3-0,5	3
2	9	1372456,849	137,2457	12,97977	0,3-0,5	3
3	2	282397,8519	28,23979	2,670728	0,6-0,8	4
4	5	185242,5323	18,52425	1,751898	0,1-0,3	1
5	12	2155254,285	215,5254	20,38294	0,1-dən az	1
6	4	71388,13235	7,138813	0,675141	0,1-dən az	2
7	1	4891,499597	0,48915	0,046261	0,8-dən çox	5
8	5	4455169,254	445,5169	42,13398	0,6-0,8	5
9	17	223933,4774	22,39335	2,117812	0,3-0,5	4
10	1	459764,8675	45,97649	4,348146	0,8-dən çox	5

Cədvəlin təhlilindən göründüyü kimi otarma və biçənək kimi istifadə olunan torpaqlar ( 4 və 5 bal), seliteb, həyətyanı sahələr, yollar və süni su anbarları altındakı və etrafındaki ərazilər (5 bal) yüksək və çox yüksək sürüşmə riskli sahələridir. Ümumilikdə tədqiq olunan ərazinin 51,4%-i yüksək və çox yüksək sürüşmə təhlükəsinə malikdir.

### Muğanlı bələdiyyəsi və ətraf ərazilərin bitki ilə örtülmə indeksləri xəritəsi(1:10000).



**Şəkil 31**

**Muğanlı bələdiyyəsi və ətraf ərazilərin bitki ilə örtülmə indeksləri xəritəsinin legendası. (cədvəl 11).**


1. Antropogen təsirlərlə pozulmuş, alçaqboylu (2- 4m) zəif sıxlığa malik (0,4-0,6) şərq fisdığı ( *Fagus L.*), gürcü palıdır(*Querkus L.*), Qafqaz vələsi(*Carpinus L.*), qarağac (*Ulmus L.*), yemişan (*Crataegus L.*), əzgil ( *Mespilus L.*) və s.
2. Mədəni bitkilər: taxıl, yulaf, arpa, qarğıdalı, üzüm və s.
3. Meyvə bağları, çoxillilik əkin bitkiliyi ilə kolluqlar
4. Kolluq- çəmənlər: qaratikan( *Paliurus spina Christi*), murdarça(*rhamnus L.*), itburnu (*Rosa carina*), böyürtkən (*Ribes L.*), və s. tək-tək qarağac (*Ulmus L.*), palid( *Querkus L.*) ağacları, meşədən sonrakı çəmən-kol bitkiliyi
5. Seyrəkləşdirilmiş, antropogen pozulmuş meşə- kolluqlar
6. Meşədən sonrakı çəmən-çöl bitkiliyi tikanlı( *Spiana*, *asantha*, *murex*- gəvənli, taxılı(*Gramieak*)- müxtəlif otlu ( *Valli herbetum*) dağ bozqırıları
7. Qamışlı, qarğılı, çilli- qarğılı bitkiliyi. Bataqlıqlaşmış çəmənlər və otlaqlar, seyrək alçaqboylu ağaclar və kolluqlar
8. Bitkisiz qumluqlar, qayalıqlar, daşlıqlar, sərt yamaclar(sıldırım)
9. Mədəni bitkilərlə örtülmüş həyətyanı sahələr

## Müğanlı belediyyesi ve etraf ərazilərin bitki ilə örtülmə Indekslərinin sahələr üzrə paylanması.

## Cədvəl 11

Torpaqlardan istifadənin istiqaməti	Konturların sayı	Sahə, m <sup>2</sup>	Sahə, ha	Sahə, %
1	10	1082116,302	108,2116	10,179
2	5	2582968,086	258,2968	24,29686
3	3	45969,51975	4,596952	0,432415
4	6	3963562,311	396,3562	37,28351
5	7	681243,8121	68,12438	6,408166
6	12	997977,0763	99,79771	9,387539
7	2	177842,3607	17,78424	1,672887
8	11	151173,1914	15,11732	1,422021
9	2	948017,9514	94,8018	8,917596

## Muğanlı bələdiyyəsi və ətraf ərazilərin landsaft-ekoloji xəritəsi



Şəkil 32

## Muğanlı bələdiyyəsi və ətraf ərazilərin landşaft-ekoloji xəritəsinin legendası: (cədvəl 12)

#### I. Alçaq dağlığın dağ-meşe landschaftları (şekil 32).

1. Kəskin parçalanmış çox meyilli ( $25^0$ - $35^0$ ) orta sürüşmə təhlükəli yamaclarında qəhvəyi meşə torpaqlarında təkrar palid- vələs və meşəaltı kollar.
  2. Orta parçalanmış qədim sürüşmələrlə mürəkkəbələşmiş orta meyilli ( $20$ - $25^0$ ) və orta sürüşməli yamaclarında qəhvəyi dağ meşə torpaqlarında təkrar seyrək arid vələs, qarağac, palid, yemişan, itburnu, çaytikanı və s.
  3. Orta parçalanmış səthi dalgalı çox meyilli ( $25^0$ - $35^0$ ) çox sürüşmə təhlükəli yamaclarında qəhvəyi meşə torpaqlarında qarağac, vələs, yemişan, qaratikan kolları və s.

## **II. Alçaq dağlığının tekrar meşə kolluq landşaftları**

4. Şiddetli parçalanmış cənub-qərb istiqamətli qədim sürüşməli səthi dalgalı çox meyilli ( $25-35^0$ ) çox sürüşmə təhlükəli yamacların qəhvəyi meşə torpaqlarında tekrar müxtəlif otlu çəmenlər, kollar və olaq-biçənək.
5. Kəskin parçalanmış cənub-qərb və cənub istiqamətli səthi təpəli orta, çox meyilli ( $20-35^0$ ) orta sürüşmə təhlükəli yamaclarda açıq qəhvəyi zəif karbanatlı torpaqlarda meşə altından çıxmış meşə kolluqlar.

## **III. Alçaq dağlığının kollu çəmən- çöl landşaftları**

6. Zəif parçalanmış cənub-qərb və şimal-qərb istiqamətli, səthi qədim sürüşmələrlə mürəkkəbləşmiş, orta meyilli ( $20-25^0$ ), sürüşmə təhlükəli yamacların qaramril karbonatlı qəhvəyi meşə torpaqlarında meşə altından çıxmış çəmən-kolluqlar, tək-tək ağaclar, olaq sahəsi

7. Zəif parçalanmış hamar az meyilli ( $5-10^0$ ), zəif sürüşmə təhlükəli suayricinin zəif karbonatlı qəhvəyi torpaqları üzərində müxtəlif otlar, seyrək qaratikan, böyükrtkən və s. yerində tarla-bağ kompleksi.

8. Kəskin parçalanmış dik dağ yamaclarının ( $30-35^0$ ) meşədən sonrakı yuyulmuş, karbonatlı, qəhvəyi dağ meşə torpaqlarında taxılıkimilər, yonca, seyrək kollar.

9. Orta arid meşə- kolluq parçalanmış alçaq dağ yamaclarının tünd qəhvəyi dağ meşə torpaqlarında qaratikan, murdarça, seyrək palid, qarağac və s.

10. Orta parçalanmış qədimdən sürüşməyə məruz qalmış yamaclarında qəhvəyi meşə torpaqları üzərində meşədən sonrakı bozqır bitkiləri, olaq-biçənək

11. Orta parçalanmış qərb istiqamətli yüksək sürüşmə təhlükəli dağ yamaclarının meşədən sonrakı dağ meşə torpaqlarında müxtəlif otlu kolluqlar.

12. Zəif parçalanmış orta sürüşmə təhlükəli yamacların qəhvəyi dağ meşə torpaqlarında ağot, yulaf, topallı şiyav, kollar və s.

13. Orta parçalanmış çox yüksək sürüşmə təhlükəli antropogen pozulmuş dağ yamacının zəif karbonatlı qəhvəyi torpaqlarında yemişan, böyükrtkən, qaratikan və müxtəlif otlar.

14. Nisbətən kəskin parçalanmış orta sürüşmə təhlükəli qədim sürüşmələrlə mürəkkəbləşmiş, səthi dalgalı qərb və cənub qərb istiqamətli dik ( $25^0$ ) yamaclarda qırılmış meşənin yerində formalasmış əsasən qəhvəyi və qismən tünd şabalıdı torpaqlar üzərində müxtəlif otlu, taxılıkimilər və kolluqlar

15. Quru çay dərəsinin zəif parçalanmış çox yüksək sürüşmə təhlükəli yamaclarının şabalıdı torpaqları üzərində müxtəlif otlu, seyrək kolluqlar

16. Zəif parçalanmış sürüşmə təhlükəsi olmayan akkumulyativ çay terrasının alluvial çəmən torpaqlarında antropogen pozulmuş çəmən kolluqlar

17. Zəif parçalanmış hamar, zəif dalgalı, zəif sürüşmə təhlükəli suayricinin tünd-şabalıdı qaramtil torpaqları üzərində müxtəlif otlar, əsasən taxıl əkinləri, qismən üzümlüklər

18. Orta sürüşmə təhlükəli şərq və cənub-şərq istiqamətli yamacların qəhvəyi- çəmən torpaqları üzərində çəmən-çöl bitkiləri və olaq biçənək

19. Dibi bataqlaşmış dərənin yamaclarının yüksək sürüşmə təhlükəli səthinin qəhvəyi- çəmən torpaqlarında meşədən sonrakı dağ bozqırılar.

20. Səthi zəif dalgalı qədim sürüşməli zəif meyilli dağ yamaclarının qəhvəyi torpaqlarda müxtəlif otlar, yonca, kollar Hər an aktivləşə bilər.

21. Zəif parçalanmış, zəif meyilli, zəif sürüşmə təhlükəli hamar suayricinin müxtəlif otlu, seyrək kolluqların yerində olaq- örüş kompleksi.

22. Qədim sürüşməli yamacın ( $20-25^0$ ) qəhvəyi meşə torpaqları üzərində müxtəlif otlu seyrək kollar, olaq- biçənək.

23. Quru çay dərəsinin dibində çəmən qəhvəyi torpaqlarda qovaq, qarağac, alça, böyükrtkən və s. olaq.

24. Səthi dalgalı, qədim və müasir sürüşmələrlə mürəkkəbləşmiş cənub, cənub-şərq, cənub

qərb istiqamətli yamacların yuyulmuş qəhvəyi torpaqlarda qismən kollu çəmən-çöllər, əsasən otlaq, qismən biçənək.

25. Hamar suayıcının zəif sürüşmə təhlükəli yamaclarında qaramtil açıq şabalıdı torpaqlarında müxtilif otlar, taxılıkimilər, əsasən otlaq

26. Zəif meyilli ( $5-6^{\circ}$ ) zəif parçalanmış hamar səthli suayıcının qəhvəyi meşə torpaqlarında meşədən sonrakı kollu- çəmən- çöl

27. Zəif parçalanmış, hamar səthli, az meyilli( cənub-qərb) suayıcıda qəhvəyi meşə torpaqlarında əsasən meyve və üzüm bağları

28. Genişlənmiş quru çay dərəsinin qəhvəyi çəmən torpaqlarında qamış, ciyən, kol və hündür otlar

29. Akkumulyativ çay dərələrindəki zəif torpaq örtüyünə malik qumluqlar

30. Zəif meyilli, hamarlanmış suayıcının kəskin, aktiv sürüşmə təhlükəli seliteb landşaftları

31. yollar -----

32. Sürüşməyə məruz qalmış yollar -.-.-.-.-.-

33. Su anbarları

#### **Muğanlı Bələdiyyəsi və ətraf ərazilərin landşaft ekoloji xəritələrində sahələrin paylanması**

**cədvəl 12**

Landşaft tipləri ekoloji	Konturun sayı	Sahə, m <sup>2</sup>	Sahə, ha	Sahə, %
1	9	403721,9626	40,3722	3,808719
2	5	447114,5066	44,71145	4,218084
3	4	275531,5717	27,55316	2,599369
4	3	366759,1383	36,67591	3,46001
5	2	228524,2451	22,85242	2,1559
6	5	128459,8277	12,84598	1,211891
7	3	294656,6776	29,46567	2,779795
8	2	502674,8198	50,26748	4,742241
9	3	458754,2391	45,87542	4,327893
10	2	600683,7308	60,06837	5,666858
11	1	460718,6534	46,07187	4,346426
12	4	512405,2509	51,24053	4,834038
13	3	379231,5856	37,92316	3,577676
14	1	425235,2653	42,52353	4,011675
15	1	150574,6216	15,05746	1,420523
16	2	148934,4501	14,89345	1,40505
17	2	557686,7885	55,76868	5,261224
18	4	186174,8853	18,61749	1,756376
19	1	99553,24803	9,955325	0,939187
20	1	116724,6676	11,67247	1,101182
21	3	383304,8363	38,33048	3,616102
22	1	1202574,679	120,2575	11,34511
23	1	89312,68918	8,931269	0,842577
24	1	545600,6958	54,56007	5,147204
25	1	80973,59801	8,09736	0,763906
26	1	149856,3331	14,98563	1,413746

27	1	599439,0611	59,94391	5,655116
28	1	104221,5349	10,42215	0,983227
29	1	446246,4051	44,62464	4,209894
30	7	254292,7111	25,42927	2,399001

- 2 Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlərin yerinə yetirilmə dərəcəsi (faizlə qiymətləndirməli)  
(burada doldurmali) 100 %
- 3 Hesabat dövründə alınmış **elmi nəticələr** (onların yenilik dərəcəsi, elmi və təcrübi əhəmiyyəti, nəticələrin istifadəsi və tətbiqi mümkün olan sahələr aydın şəkildə göstərilməlidir)  
(burada doldurmali)
- Aparılmış tədqiqatlar nəticəsində ilk dəfə aşağıdakı elmi yeniliklər əldə olmuşdur:
- İlk dəfə sürüşmələrin yaratdığı landşaft ekoloji risk və təhlükələrin tədqiqi müvafiq formula əsasında modelləşdirilmiş, coğrafi informasiya texnologiyaları və Arcqis programı əsasında tədqiqat ərazisinin sürüşmələrə qarşı risk və təhlükəlilik indeksləri müəyyənləşdirilmişdir.
  - Sürüşmələrin tədqiqi təsviri və vizual deyil, ilk dəfə olaraq müasir üsulları, ən yeni ölçmə cihazlarının köməyi və coğrafiya informasiya sistemi mühitində hərtərəfli tədqiq edilmişdir.
  - İlk dəfə sürüşmələrin tədqiqat modelində 16 parametrdən istifadə edilmişdir: antropogen yüksənmə, torpaqdan istifadə, şaquli parçalanma, üfüqi parçalanma, ekogeomorfoloji gərginlik, yamacın əyriliyi bitki ilə örtülüülük, səxurların litoloji tərkibi və stratiqrafik tərkibi, tektonik sanmalara uzaqlıq, çaylara uzaqlıq, yollara uzaqlıq, landşaft-ekoloji tarazlıq, orta aylıq yağışlarının intensivliyi.
  - Tədqiq olunan ərazi sürüşmələrin yaratdığı ekoloji risk və təhlükəlilik dərəcəsinə görə beş səviyyədə təsnif edilmiş və bal göstəricisi ilə qiymətləndirilmişdir: çox zəif risk və təhlükə zonası – 1 bal, zəif-2 bal, orta – 3 bal, yüksək-4 bal, çox yüksək – 5 bal.
  - Müəyyən edilmişdir ki, tədqiq olunan ərazinin 55,7 %-i yüksək və çox yüksək 29,0 %-i orta, 15,3 %-i isə zəif çox zəif sürüşmə təhlükəli ərazilərdədir.
  - İlk dəfə tətbiq edilmiş elmi tədqiqat modelindən Azrbaycanın və dünyanın digər dağlıq ərazilərində sürüşmələrin yaratdığı landşaft-ekoloji risk və təhlükələri qısa müddətdə müəyyən edilməsində və onların proqnozlaşdırılmasında istifadə etmək mümkündür.
  - Tədqiqat materiallarından Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Nəqliyyat Nazirliyinin, Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq idarələri təbii fəlakətlərə qarşı mübarizədə və onların proqnozlaşdırılmasında, təbii ehtiyatların qorunmasına, meşəsalmada, maqistral yolların planlaşdırılmasında, torpaq kadastorlarının müəyyən edilməsində, universitetlərin müvafiq kafedrallarında landşaftların və geomorfologiyanın tədrisində və s. istifadə edə bilərlər.
- 4 Layihə üzrə **elmi nəşrlər** (elmi jurnallarda məqalələr, monoqrafiyalar, icmaller, konfrans materiallarında məqalələr, tezislər) (dərc olunmuş, çapa qəbul olunmuş və çapa göndərilmişləri ayrılıqda qeyd etməklə, uyğun məlumat - jurnalın adı, nömrəsi, cildi, səhifələri, nəşriyyat, indeksi, Impact Factor, həmmüəlliflər və s. bunun kimi məlumatlar - ciddi şəkildə dəqiq olaraq göstərilməlidir) (*surətlərini kağız üzərində və CD səklində əlavə etməli!*)

Исследования и Оценка современными методами оползней на юго-восточном склоне Большого Кавказа.

Э.К.Ализаде

М.Дж.Исмайлов

Н.М.Мустафаев

Журнал Геоморфология РАН, Москва; Индекс 70215 ISSN 0435-4281.

The assessment of risks and danger of landslide during landscape-ecological processes, occurring in Mountainous regions. E.K.Alizadeh. M.C.Ismailov. N.M.Mustafaev.

Нучный журнал Пермского университета Географический вестник. Журнал включен в спец. информ. Систему научного цитирования (РИНЦ). ISSN 2079-7877.

The determination of landslide risks in mountainous regions with high seismic activity and preventative methods against them. E.K.Alizadeh. M.C.Ismailov. N.M.Mustafaev

American journal of Environmental Protection Special Issue "Applied Ecology: Problems, Innovations" 548 FASHION AVENUE NEW YORK, NY 10018 U.S.A. ISSN:2328-5680

5 İxtira və patentlər, səmərəlaşdırıcı təkliflər  
(burada doldurmali)

6 Layihə üzrə ezamiyyətlər (ezamiyyə baş tutmuş təşkilatın adı, şəhər və ölkə, ezamiyyə tarixləri, həmçinin ezamiyyə vaxtı baş tutmuş müzakirələr, görüşlər, seminarlarda çıxışlar və s. dəqiq göstərilməlidir)  
(burada doldurmali)

Hesabat dövründə 2014-cü ilin dekabr ayının 14-dən 27-də layihə iştirakçıları Şamaxı rayonu Muğanlı Bələdiyyəsi ərazisində ezamiyyətdə olmuşdur:

1.Ismayılov Mirnur

2.Əlizadə Elbrus

3.Mustafayev Namiq

4.Əhmədzadə Həlimə

5.Osmanov Tapdıq

Elmi Tədqiqat ezamiyyəti müddətində layihə iştirakçılarının hər biri onlara verilmiş tapşırıqlara müvafiq olaraq tədqiqatlar aparılmışdır. Trimble GEO 7 SERIES cihazının köyi ilə ərazidə xəritələşdirilməsi aparılan 22 aktiv sürüşmə sahəsindən 11-nin dəqiq parametrləri-sürüşmənin müxtəlif istiqamətlərdə coğrafi koordinatları, nöqtələrin mütləq hündürlüyü, sürüşmənin hərəkət istiqaməti və sürəti evlərdə yaranmış çatların inkişaf dinamikası, sürüşmənin növü, onun əmələgəlmə səbəbləri və s. tədqiq edilmişdir.

Ərazidə sürüşmələrə qarşı bu döbrə qədər aparılmış praktiki tədbirlər çöl şəraitində hərəkəfli şəkildə öyrənilmiş, onların üstün və çatışmayan cəhətləri aşkarla çıxarılmışdır. Bu tədbirlərin öyrənilməsi gələcəkdə sürüşmələrə qarşı aparılacaq tədbirlərin səmərəlilik səviyyəsini artırmağa imkan verəcəkdir. Çöl tədqiqatları zamanı məlum olmuşdur ki, sürüşmələrə qarşı dərinlik dayaqlarının tətbiqi, yamacların terraslaşdırılması, səth sularının, kuveylər vasitəsi ilə axıdılması lazımı nəticəni verməmişdir. Buna səbəb kimi ərazidə sürüşməyə həssas çökəmə sükür kütləsinin çox qalın olmasıdır (50-100 m və daha çox.)

Elmi ezamiyyət müddətində Muğanlı Bələdiyyəsinin sakinləri ilə birlikdə 2014-cü ilin dekabr ayının 20-də saat 14<sup>00</sup>- da məlumatlandırıcı xarakterli yığıncaq keçirilmiş. Yəğincaqdə layihə iştirakçıları ərazidə sürüşmələrin səbəb və nəticələri haqqında, onlara qarşı görülecek tədbirlər haqqında məlumat vermiş və kənd sakinlərinin suallarını cavablandırılmışlar.

7	Layihə üzrə elmi ekspedisiyalarda iştirak (əgər varsa) <i>(burada doldurmali)</i>
8	Layihə üzrə digər tədbirlərdə iştirak <i>(burada doldurmali)</i>
9	Layihə mövzusu üzrə elmi məruzələr (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s. çıxışlar) (məlumat tam şəkildə göstərilməlidir: a) məruzənin növü: plenar, dəvətli, şifahi və ya divar məruzəsi; b) tədbirin kateqoriyası: ölkədaxili, regional, beynəlxalq) <i>(burada doldurmali)</i> 2014-cü il dekabr ayının 14-də Muğanlı kəndində bələdiyyə sakinləri ilə dəyirmi masa keçirilmişdir. 2014-cü ilin oktyabr ayının 16-da AMEA-nın Coörfiya Institutunun seminarında "Dağlıq ərazilərdə sürüşmələrin yaratdığı risk və təhlükələr" mövzusunda elmi məruzə.
10	Layihə üzrə əldə olunmuş cihaz, avadanlıq və qurğular, mal və materiallar, komplektləşdirmə məmulatları <i>(burada doldurmali)</i> 2 ədəd notbuk kompüter. 1 ədəd fotoaparət, 1 ədəd TRIMBLE GEO 7" Qlobal mövqe müəyyən etmə cihazı alınmışdır.
11	Yerli həmkarlarla əlaqələr <i>(burada doldurmali)</i> coğrafiya elmləri doktoru H.Xəlilov, X.Tanrıverdiyev, Y.Qəribov və digərləri ilə mövzu ilə bağlı əlaqə saxlanmış, elmi mübadilə həyata keçirilmişdir.
12	Xarici həmkarlarla əlaqələr <i>(burada doldurmali)</i> Ərazinin sürüşmə həssaslığının tədqiqi ilə məşğul olmuş alimlərin (S.Mora,V.Vahrson, R.Kumtepe,B.T.San,S.Lee, T.Chi,K.Min və s.) əsərləri və tədqiqat üsulları öyrənilmişdir.
13	Layihə mövzusu üzrə kadr hazırlığı (əgər varsa) <i>(burada doldurmali)</i>
14	Sərgilərdə iştirak (əgər baş tutubsa) <i>(burada doldurmali)</i>
15	Təcrübəartırmada iştirak və təcrübə mübadiləsi (əgər baş tutubsa) <i>(burada doldurmali)</i>
16	Layihə mövzusu ilə bağlı elmi-kütləvi nəşrlər, kütləvi informasiya vasitələrində çıxışlar, yeni yaradılmış internet səhifələri və s. (məlumatı tam şəkildə göstərilməlidir) <i>(burada doldurmali)</i> M.C.İsmayılov: 8 yanvar 2015-ci ildə TREND Agentliyinə müsahibə. E. K.Əlizadə 9 yanvar 2015-ci il tarixdə ATV televiziyasına müsahibə vermişdir.